



1.

Mən əyalətdə yaşayın ve işləyin istedadlı yaradıcı insanlarla ya əyani, ya da qiyabi tanışlığımızdan həmişə qururlanmışam. Bu şəxslər "şəhərli" də, "bakılı" da ola bilerdilər, lakin doğulduğu kənd, oba onları çəkib torpağa bağlamışdır. Belə yaradıcılarından Ramiz Qarşayıllı, Elşad Səfərli, Şəker Aslan, Etibar Əbilov, Ruhəngiz Əşrəfqızı, Tofiq Hüseynli, Mətləb Ağa... yaddaşında yaşamaqdadır. Yeri gəlmiş-ken müxtəlif illerde onların yaradıcılığı haqqında hətta monoqrafiyalar nəşr etdirmişəm. Ona görə ki, "gözdən uzaqdılar", ona görə ki, istedadlıdları, qələm sahibləridirlər. Ona görə ki, ədəbiyyata nece "vəsiqə" alıblarsa, ədəbiyyata etibarla-rını itirməmişlər. Ona görə ki, işlərinə laqeyd qalmamışlar, daxili təkan - ilham, ehtiras onları yazı masasına çəkmışdır.

Xatırlıram: öten əsrin 80-90-ci illərində bir imza mənimlə "görüşdü", El-dar Əhmədov (Qarşayıç), "Ömrün hekayələr kitabı", az sonra "Xatıldadım səni" kitabları diqqətimi cəlb etdi. Duyum ki, bu gencin ürəyi doludur, poeziyaya köklənibdir, poetik ovqatı səngiyəndə nəşr keçir, mənsur hekayələr qələmə alır, arxada yaşanan illərinin həzin sızılışını çırpmır. Lakin Eldarla görüşmək imkanım olmadığımı yalnız təsəssüflənirdim. Gündərin birində istedadlı merhum şair Ənvər Əhməddən söhbət əsnasında soruşdum ki, Ağcabədidiə yaşayın bir şairi nişan ver-səm taniyarsanmı? O, gülmüşündü, cavabını intizərlərə gözlədi. - Eldar Qarşayıç deyirəm. Maraqlı yazardır, iki kitabıni oxumuşam, güclü hissiyatı var:

*Nələr çəkər kövrək könlüm,  
Kövrək könlüm, ipak könlüm,  
Tenha qalib cıçak könlüm,  
Bir yadına salan yoxdu.*

Misraları dinləyən Ənvər Əhməd azcaaya qalxdı, qolumnan tutdu, saçına əl çəkdi, mənə elə geldi gözləri doldu, han-dan üzünü mənə çevirdi, şeirin son mis-ralarını qoy mən deyim:

*Söylə, ürək bəs neyələsin?  
Dərd - sərini kimə desin?  
Əsir içdə əsim-əsim,  
Bir havasın çalan yoxdu...*

Allahverdi, - astadan dilləndi. - Eldar mənim qardaşım oğlumdur, Ağcabədi-de yaşayır, ixtisasca su mühendisidir. Məni uzaqlara apardın. Dünənisini dəyişən qar-daşlarım Elburs, Əbülfətə xatıldadım. Yaradıcılıq odu biz nəsilde əzəldəndir. Qar-daşlarımı yaxşı taniyırsan. Elbursla, Əbülfətə dostluq eləmişəm. Onlar da iste-dadlı idilər. Elburs "Elm" nəşriyyatının baş redaktoru işleyirdi. - Ənvər Əhməd gülüm-sündü:

- Səni bir gün Ağcabədiə aparacağım, Eldarla tanış olarsan, canlara deyən oğlandır.

- Bu günlərdə təzə kitabım çıxacaq, sənə bağışlayaram avtoqrafımla, könlüne düşsə yəzərsən.

Heyif, Əcel imkan vermədi, şair Ənvər Əhmədi itirdik.

2.

Mən şeir sənətinə - poeziyanı fikri ve zövqü oxşayan - ovsunlayan sehr kimi qavrayıram. Şeir - bələqəti səslənməsilə hikməti sükutun möcüzəsini əyanılsıdır. Şair predmetlərə ve hadisələrə obrazlarını görür, duyur və idrak edir: qışın oğlan çağında qar altında baş qaldıran bənəvşəni, bal arısının qonağı olduğu zərif çiçəkləri, ləçəklərində sırgaya dönen jaləni yaddaşında canlandırır. Güneşin şə-fəqlərinə tabi çatmayan buludların göz yaşlarına acıyr. Poeziyanın baş qəhrəmanı insandır, insana məxsus xoş əmələdir. Şeir yazmaq, müşahidələri poetik dilə "çə-virmek" casarətdir, yaradıcılıq ovqatından, ehval - ruhiyyədən asılıdır, o

# Bir kitab şeir...

məqəm-larda yaradıcı İnsan sənet meydanında kəşfiyyatçıdır, şeylərin, hadisələrin təsvir-mə duyusunu yaratmasıdır. Məni bu qənaəetə gətirən Eldar Qarşayıçın "Bir kitab şeirləri, hekayələri, esələri" oldu.

3.

Eldar Qarşayıç əsəsən mənsur şeirlər yazar, bu janrda o şəxslər qələm işlədir, onda poetik ürkələ intellegentiqliq birləşir. Rus ədəbiyyatında böyük yazılıçı İvan Turgenev mənsur şeirlər ustası kimi tanınır. Azərbaycanda Xalq yazılıçısı Güllü-Hüseyn Hüseynoğlu maraqlı mənsur şeirlər müəllifidir. Onun "Mücrü" sə asasında eyni adlı telefilmi də çəkilmişdir. Eldar Qarşayıçın mənsur şeirləri qisa və ləkə-nikdir, fikir yüksəkdir. İnsan fenomeninin psixologiyası: poetik ricət, davranışda invariəntliq, hissə birleşmə, habelə mövcudluğın yaratdığı ziddiyətlərinin, qayda - qanunların, göstərışların tənzimlənməməsi, ünsiyyətin bir-birindən təcrid olunması - diskretlik və s. leytmotiv müstəvisinə çıxır. "Dünya təzəddan doğulub" mənsur şeiri maraq doğurur: "Hər zülmətin bir sonu var. Hər qışdan sonra yamaşlı bir yaz - bahar doğar. Bu dünya təzəddan doğular. Bu gün-yada yaranmışların hamisinin oxşarı, bənzəri var..." Bəli, Dünya Təbiətdə siğınır, pərvəriş tapır.

Eldar bəyle söhbətimdə Dünya baredə şəxsi müləhizələri var, "Dünya mey-danı: kimi yaşamağa gelir, kimi alverə, amma xoşbəxt insanlar tamaşaşa gələnlərdir", - fikrime astadan cavab verdi ki, Dünyanı hissiyatla dərk edirik, bu Dünya sərvət ətrafında fırınlar, bu Dünyanın müxtəlif yolları var bizi aparır: "Yol-lar təliyimizlə birgə doğulub. Yol getmişik enişli, yoxusu. Yol getmişik, - daslı, kəsəkli. Bir işimiz, bir məqsədimiz alınma-yanda giley etmişik. Bəzən bu yolları qınamışq. Yollarımız uğurlu, uğursuz olub, yolları sinamışq.

Ömrümüz yol üstündədi. Ömrümüz su kimi axır. Yollar yaşamaq, yaşamاق üçün bizi çağırır". Yazısının "Yollarda keçən ömür", "Yollar bizi gözləyir", "Yol-çu dala gərək" mənsur şeirləri yaşanan illərin və yaşanacaq günlerin əks - sədasi-dir. Bir şeirində oxuyuruq:

*Yollardan başlayır elə ömür də,  
Ömrümüz bənzəyir gülə ömür də...  
Qala, bir söz qalam, elə ömürdən,  
O zaman iz olar geri baxmağa -  
Bir yol başlamışam üzü sabaha!*

Eldar bəy mənsur şeirlərində insanı kainatdan ayırmır və deyir ki, Kainatda iki qüvvə var: səbəb və neticə. Neticə iztrabdır, səbəb həyat sevincidir, kainat dəyişməzdır, hərəkətsiz heçnə yoxdur, ziddiyətlər bir-birini kasır. Eldar Qarşayıçın mənsur şeirlərində və hekayələrində Təbiətin predmetləri dərin müşahidən bəhərənir, faktlar və hadisələr xalis mətniçi səciyyə daşıyır, oxucuda impressivlik - təessüratoyadıcılıq yaradır, nəşihətlikdən əzaqlaşır. O, Təbiəti müşahidə etməklə oxucusunu da daxilən zənginləşdirir. "Xəzər layla çalır", "Göy üzündə gilənar çiçəklədi" və "Bu bahar" mənsur şeirləri həzin ürkələ yazılmışdır: "Mavi gözlü, siltaş ləpəli, dalğa-dalğa, təpə-təpə ləpəli Xəzərim mənim. Sənə ünvanlanan sadə, səmimi misralarım, təmtəraqdan uaqzə bir hədiyyəmdir bu yazım, bu nəğmə mənim".

Yaxud: "Yağış yağıdı. Göylər hönkür-hönkür ağladı. Sevincdən idi, bəxtdən idi, yoxsa göyün nə olar görəsen dərdi.

Göy üzü çiçək-çiçək gülümsədi, göy üzündə gilənar çiçəklədi".

Bu şeirlər poeziyadır, sentimentallik əzəmetidir, heyritin təntənesidir!

Eldar Qarşayıçın poetik - nəşr dünəyində insanlıq təntənesi heyrlətə səslənir, bu təbiidir, ona görə ki, peşəkar mühəndis kimi sənətini sevəndir, Azərbaycan Mühəndis - İnşaat İnstitutunda çay qurğularının və su - elektrik stansiyalarının hidro - texniki tikintisi üzrə peşəkar mühəndis olaraq uzun illər səmərəli fəaliyyət göstərmişdir. Eyni zamanda (1977-

1985) komsomol, həmkarlar təşkilatı, partiya və sovet sisteminde çalışmışdır. Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi vəzifə-sində işləmişdir. Heyat yolu keçmiş, insanların psixologiyasına daha ya-xından bə-ləd olmuşdur. Görünür, həyatı öyrənməkələ eməkçi adamların maraqlarına müsbət reaksiya vermiş ki, yaradıcılığında bu hissələrin əks - sədasiన təsvir etmişdir, hər bir eserində insan fenomeninə reğbətini gizlətməmişdir. "İnsanlıq himni çalın-mışdır" mənsur şeiri belə bir niyyətə yazılmışdır: "Doğulanların haqqı var yaşa-mağ, insan adını daşımağa?" - deyir və "Min ildir yene de insanlıq zəfər ələmir, insanlıq eşil qiyəmetini almır", - qənaətinə gəlir. Amma yazılıçı həyata nikbin baxır: "Yaşayırıq verilmiş ömrümüzü, tale payımızı", - piçildiyar.

Eldar Qarşayıç yaxşı insanları - ziyanları, qəhrəmanları unutmur, onlara əsərlər həsr edir, dünyasını dəyişənlərin xatirəsini əziz tutur. Cavad xana, Nazim Hikmətə, Yaqub Məmmədova, Qəşəm Aslanova, Xəlil Quliyeva, Elçin Qənbərovə həsr etdiyi hekayelerində biz müellifin kədərini yaşayırıq. Hər bir hekayədə bu insanların parlaq surətləri yaşayır. Eldar bəy unudulmaz əmləri Əhməd Elbursa, Əbülfət Misiroğluna elegiyalar həsr etmişdir. Maraqlıdır mən bu iki istedadlı şəxsiyyətə uzun illər ünsiyyətdə olmuşam, çörək kəsmişəm. Elburs həm də gözəl şair idi, alim idi, güclü yaddaşı vardi. Men "Maarif" dövlət tədris nəşriyyatının baş re-daktoru təyin olunanda o, "Elm" nəşriyyatının baş redaktoru vəzifəsini daşıyırdı. "Qoburnat" bağında Göycəylə Zülbüñün məşhur çayxanasında görüşdük, meni təbrik elədi və təzə yazdığını iki şeiri ni oxudu. Eldar bəyin "Ruhumuz işiq sevəndi" hekayəsini oxuyanda xatirələre qayıtdım. Elburs Əhmədin "Inam və idrak poetik-asi" traktakından bəzi yerləri necə həvəsle oxuduğu hələ yaddaşimdadır.

*Məndən soruşmayın, yolun haradır,  
İşğam, hər zərrəm bir yol yaradır. -*

Elbursa məxsus beytdir!

Elbursun kiçik qardaşı Əbülfət Misiroğlu (bu imza ilə tanındı) ilə radioda işləyəndə tanıydım, ilk hekayəsi (adını xatırlamır) "Azərbaycan gəncəri" qəzetiндə çıxmışdı. Elə sevinirdi ki! O, çox istedadlı gəndci, qəlem sahibidi, tez-tez görüşdü. Men o vaxt Dövlət Televiziyasında müəllifi və aparıcısı olduğum "Pedaqogika" verilişinin montajı zamanı Əbülfətə görüşdüm, son dərəcə nikbin oğlandı. Eldar bəy "Üzü bəri baxan dağlar" lirik hekayəsinin əmisinin xatirəsinə həsr etmişdir. Bu mənsur hekayə Əbülfət in mənə doğma olan surətini bir daha yada saldı, "sözünün yerini bilən, müdrik fikirli və düşüncəli" idi. Heyif az yaşadı, "Qırımızı alma" hekayəsi ədəbiyyatda gəlmüşdi, səmimi qələmi, hərəkatlı ürəyi vardi: "Sən uaqaqərən, iti zəkəli, orijinal idəyalı bir vətəndəş - ziyalı, yazılıçı idin", - yazan Eldar bəy tamamilə haqlıdır və əmisi barədə elegiyasını piçidayır. "Sən milli düşüncəli, sən bir yurd fədaisi idin", - bu sözler Əbülfətə yaraşır. Qala təpə ya-nında dəfn olundu, əziz dostum, başdaşın susmuş heykəl dönmüşdür, sən isə susan deyildin, sözələ - səhəbtidin. Qardaşın Elburs o vaxt sağ idi, səni və qardaşın Yusifin ziyarətine gəlmİŞdi və bir bəndlilik şeir demişdi:

*Ruhum - məsləkimdi, canım - vətənin,  
Məzarın Vətənin gərəyi olsun.  
Vətən sərhədində dəfn edin məni,  
Başdaşım bir sərhəd dirəyi olsun!*

4.

Eldar Qarşayıç ürəyi dolu şairdir, amma bu, o demək deyil hər gün, hər saat şeire köklənir - belə düşünməzdim. Axi, şeirin yazılması müddəti: dəqiqələri, günləri müəyyən deyilsə neticədir. Poeziyada Zaman - Vaxt şairi özünə həmdəm sayır, onunla razılaşır. Poeziya sənətində şair qayəni, yozumu inkar eləmir, ov-qatının gelişini gözləyir. Poeziya bütün halarda öz əxlaq sistemini qurur, yaxud qur-

mağça çalışır. Ona görə də şeire yalnız gözəllik predmeti kimi yanaşmaq birtərəflilikdir. Men Eldar Qarşayıçın şeirlərini oxuya-bunda bu qənaəetə gəldim. "Vətən", "Varlığımın adı Vətən", "Ana dilim" və sair şeirlərində şairin müqəddəs hissələri əy-niləşir:

*Torpağında göyərim mən,  
bitim mən,  
Sən ünvanlı nəgmələri  
ötüm mən,  
Çağır gəlim, harayına  
yetim mən, Vətən! -*

Şairin Vətən sevgisidir və bu şeiri Eldar xalq şairi Söhrab Tahire həsr etmişdir. "Şuşam gözələr bizi" şeirləri yazanda Qarabağın tacı olan bu şəhər işgal altında idi, Şuşanın da gözləri yol çekirdi.

*Cıdır düzü yetim qalib,  
Xarı büləbül itib, qalib?  
Sultan bəyi yada salib -  
Şuşam hər gün gözələr bizi...*

Nəhayət, şair istəyinə Şuşası ilə qo-vuşdu. Eldar Qarşayıç vurğuladığım kimi - qəlbə, ürəyi, sinəsi dolu bir insandır, sözələ - səhəbtli şairidir. Belə töbətli insanlarda hərəkatlı sevən hissələr güclü olur. Sevgiə səslənmiş şeir - poeziya ilk misrasından son sətrinən ruhdur, mə-hebbətin təzahürüdür. Sevgi - məhəbbət şeirlərində, adətən, aşıqların sevgiye qarşı davranış modelinin qurulmasına imkan yaranır, digər dəyəri isə şeirin ekspre-sivliyidir, yəni duyguların inikasıdır. Eldar bəyin hekayələrində şəhərənəqədən həkayelerində və es-selərində, həm də şeirlərində şair vurğunluğunu hissələri oyadır. "Yolları öpür baxışım", "Yaşaya bilmərəm", "Sənsiz olsam", "Sənsən sevgi nübarım", "Məni mənə qaytar" şeirlərini oxuyanda "Ruhu fatehlik" i yaşadım, şeirin estetik və gözəllik qüvvəsinə inandım:

*Sənsizlik içimi göynədir, yaxır,  
Sən məni, sən məni, niyə unutdu?  
Göz yaşım gözüm dənən könlümə axır,  
Sən məni, de, məni niyə unutdu? -*

Deye şairi anlamaq çətin deyil, vüsal üçün həsət əzəkər, gecə - gündüz yol göz-ləyər, amma eşqin sonu qəm deyilmi?!

*Bu dönya-nın qəmə boldu,  
Çətin olur eşqin yolu,  
Gözəyirəm, gözüm dolub,  
Məni dərdlər, döyər, gözəl!*

Eşq - sevgi deyil, cinsi enerjini redd edir, aşıqi tenhaliğa aparır və Ruhla qo-vuşur. Bu baxımdan bu enerji - "libido" şairdə özünü daha tez tapır və sənmür, sevgi isə aşıqını itirmir, ona qo-vuşur. Sevgi - məhəbbət şeirləri həsətin solma-yan çıçayıdır, vaxtsız açıllarasa "seven taylar" in yaddaşında hər sehər açılır, etrinə saçır. Belə bir hissələri yaşıyan Eldar Qarşayıçda sevgisi poeziyada fərdidir, hər kəsə qismət deyil, illahi paydır, sentimentallı əzəmetidir, heyret və təntənədir, Ruhun qiyəmetidir, özünün dediyi kim:

*Yolumda sən, izimdə sən,  
Ürayımdə, gözüm dəsən,  
Ruhum dəsan, özümdəsan,  
Ruhum, məni mənə qaytar!*

5.

Şair Eldar Qarşayıç - Əhmədovun son kitabı "Bəlkə bir də görüşdük" adlanır. Bu poetik və nəşr məcməsinə xeyli əvvəl oxumuşdum, arabir yaşıdı-ğı Ağcabədidiə ara-sıra mənə zəng çalı, səhəbtlişirdik, "görüşərik", - -söylə-yirdi. Və bir gün Bakıda görüşdük, satalarla səhəbtlişdik. Şirin, emosiyalı danışığı mən-də zəngin təssərüt ya-ratdı. Vaxtın necə sürətlə ödüyüni hiss etmədim. - Müəl-lim, - astadan dilləndi. - Nəhayət, biz görüşdük, sizi daha yaxından tanıdım. Sağ-lıq olsun, bir də görüşərik, amma Bakıda yox, Ağcabədidiə, Qarabağ torpağında...